


# PwC Azerbaijan Times

## 01 sayılı Buraxılış

### Buraxılışın əsas xəbərləri:

- “İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühəsibat uçotunun aparılması qaydaları” təsdiq edilmişdir.
- “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”nə dəyişikliklər edilmişdir.
- Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər edilmişdir.
- “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Fərman imzalanmışdır.



# pwc

Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor  
[arif.guliyev@pwc.com](mailto:arif.guliyev@pwc.com)

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri  
[elchin.mammadov@pwc.com](mailto:elchin.mammadov@pwc.com)

Aysel Süleymanova, Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər  
[aysel.suleymanova@pwc.com](mailto:aysel.suleymanova@pwc.com)

#### PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə  
 90A Nizami küçəsi  
 Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515  
 Faks: +994 12 497 7411

[www.pwc.com/az](http://www.pwc.com/az)



© 2018 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

### “İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühəsibat uçotunun aparılması qaydaları” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qərarına əsasən “İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühəsibat uçotunun aparılması qaydaları”nın təsdiq edilmişdir. Qaydalar aşağıdakı qurumlar tərəfindən mühəsibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanmasını tənzimləyir:

- Bütcdə təşkilatları;
- Bələdiyyə orqanları;
- İllik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühəsibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən digər qeyri-kommersiya təşkilatları;
- Publik hüquqi şəxslər;

### “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”nə dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli, № 5 qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ci il tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər

edilmişdir. Aksiz dərəcələrinə olunan dəyişikliklər və əlavələr aşağıdakılardır:

2202 10 000 9	şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər	1 litr üçün 3,0 manat
2202 99 190 2	meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər	1 litr üçün 3,0 manat
2208 90 690 1	tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər	1 litr üçün 2,0 manat
2208 90 780 1	tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər	1 litr üçün 2,0 manat
2402 10 000 2	tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar	1 ədəd üçün 1,0 manat
2402 10 000 9	tərkibində tütün olan siqarillalar	1000 ədəd üçün 20,0 manat
2402 20	tərkibində tütün olan siqaretlər	1000 ədəd üçün 28,0 manat
2402 90 000 2	tərkibində tütün əvəzləyicisi olan siqarlar	1 ədəd üçün 1,0 manat
2402 90 000 3	tərkibində tütün əvəzləyicisi olan siqarillalar	1000 ədəd üçün 20,0 manat
2402 90 000 9	tərkibində tütün əvəzləyicisi olan siqaretlər	1000 ədəd üçün 28,0 manat
2403 99 900 1	elektron siqaretlər üçün maye	1 litr üçün 20,0 manat

# PwC Azerbaijan Times

## 01 sayılı Buraxılış

### **Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər edilmişdir.**

Azərbaycan Respublikasının Milli Məclisinin 1431-VQD sayılı Qanununa əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Dəyişikliyə əsasən 113.1-ci maddəyə olunan redaksiyada göstərilmişdir ki, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə maneə olmur. Bununla əlaqədar olaraq İnzibati Xətlər Məcəlləsinə 485.2-ci əlavə olunaraq göstərilmişdir:

“485.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər

### **“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Fərman imzalanmışdır.**

Azərbaycan Respublikası Prezidenti 25.12.2018-ci il tarixində “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanın əsas məqsədi Azərbaycan Respublikasında sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılmasından ibarətdir. Fərmanın 1.1.1-ci maddəsində göstərilmişdir ki, sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) təşkil olunur.